



**“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
Ekologiya üzrə normativ hüquqi sənədlərin hazırlanması və ETSN-in müvafiq sturukturlarında
razılaşdırılması xidmətinin satınalması məqsədilə açıq müsabiqə elan edir.**

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Müsabiqədə iştirak haqqında müraciət (müəssisə rəhbərliyi tərəfindən);
- Müəssisənin nizamnaməsinin, vergi şəhadətnaməsinin (VÖEN) və reyestr çıxarışının **notarial təsdiq olunmuş forması** (mal, iş və ya xidmət ilə bağlı tələb olunan sertifikat, lisenziya və s.);
- Müsabiqə təklifi.

İlkin mərhələdə müsabiqədə iştirak haqqında müraciət (*imzalanmış və möhürlənmiş*) və adları qeyd olunmuş hüquqi sənədlər (*müsabiqə təklifi istisna olmaqla*) **13 oktyabr 2020-ci il** saat 17:00-dək, iştirak haqqında müraciəti və hüquqi sənədləri (*notarial təsdiq olunmuş*) qeyd olunan vaxta qədər təqdim etmiş iddiaçılar tərəfindən müsabiqə təklifləri (əsl) bağlı zərfdə **14 oktyabr 2020-ci il** saat 17:00-a qədər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yerləşdiyi ünvana (*Nəsimi rayonu, Ü.Hacıbəyov 140, AZ1010*) təqdim olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan **geri qaytarılacaqdır.**

II. Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı **15 oktyabr 2020-ci il** tarixdə, Bakı vaxtı ilə saat 17:00-da elanın I bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.

**Zərflərin açılışında iştirak etmək istəyən şəxslər barədə öncədən təmsil edəcəyi müəssisə tərəfindən əlaqələndirici şəxsin elektron ünvanına məlumat göndərməlidir (şəxsiyyət vəsiqəsinin “scan”-ı) və iştirakı nəzərdə tutulan şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmalıdır.*

**Komissiyanın qərarı bildiriş məktubu olaraq bütün iştirakçılara göndərilir.*

Əlaqələndirici şəxs:

Nəsir Gözəlov - Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi
Əlaqə nömrəsi: +994 12 599 00 03 (3702) , +99455 212 06 63
Elektron ünvan: nqozalov@portofbaku.com

Satın alınması nəzərdə tutulan mal (iş və ya xidmətlər) spesifikasiyası (təsviri) əlavə olunur.



“Azərbaycan Respublikası Beynəlxalq Dəniz Ticarət Limanı”

Qapalı Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində ekologiya üzrə normativ hüquqi sənədlərin hazırlanması və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturlarında razılaşdırılması ilə əlaqədar görülməli işlər üçün

TEXNİKİ TAPŞIRIQ

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də aşağıda qeyd edilən ekologiya üzrə normativ hüquqi sənədlərin hazırlanması və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturlarında razılaşdırılması ilə əlaqədar görülməli işlər üçün konsultant xidməti :

1. Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşması
2. Təhlükəli Tullantıların Texniki Pasportların
3. Buraxıla Bilən Axıntı Həddi sənədinin hazırlanması
4. Atıla Bilən Tullantı Həddi(ABTH)Normativ Layihəsi
5. “EKOLOJİ PASPORT sənədinin hazırlanması
6. Atmosferə Atılan Zərərli Maddələrə “Xüsusi İcazə Rəyi”

SƏTƏM departamentinin müdir v.m.i.e.

Nigar Novruzova

24.09.2020